

ƏBÜLFƏZ ƏJDƏR OĞLU RƏCƏBLİ

Filologiya elmləri doktoru, professor



Ümumi dilçilik kafedrasının professoru

İş telefonu: (+99412) 510 - 05 - 49

QISA BİOQRAFİK MƏLUMAT

- ❖ 1936-cı il mayın 6-da Lənkəran şəhərində anadan olub.
- ❖ 1944-1954-cü illərdə Lənkəran şəhər orta məktəbində təhsil alıb.
- ❖ 1954-1959-cu illərdə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
- ❖ 1963-1971-ci illərdə ADPDİ-nun ingilis dili fakültəsində təhsil alıb.
- ❖ 1983-1985-ci illərdə Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsində (beynəlxalq münasibətlər ixtisası üzrə) oxuyub.
- ❖ Ailəlidir, dörd övladı var.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

- ❖ 1963-1966-cı illərdə ADU-nun Ümumi dilçilik kafedrasının aspirantı olub.
- ❖ 1967-ci ildə “Qədim türk yazısı Orxon-Yenisey abidələrinin dili. Morfologiya” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
- ❖ 1970-ci ildə dosent elmi adını alıb.
- ❖ 1978-ci ildə “Orxon-Yenisey abidələrinin dilində feilyaratma” mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri doktoru elmi dərəcəsi alıb.
- ❖ 1980-ci ildə professor elmi adını alıb.

ƏMƏK FƏALİYYƏTİ

- ❖ 1959-1960-cı illərdə BDU nəşriyyatında korrektor.
- ❖ 1960-1961-ci illərdə BDU nəşriyyatında redaktor.
- ❖ 1961-ci il ADPU-da laborant.
- ❖ 1961-1963-cü illərdə Azərtədrisnəşrldə redactor.
- ❖ 1963-1966-cı illərdə BDU-da aspirant.
- ❖ 1967-1968-ci illərdə BDU-nun Ümumi dilçilik kafedrasında müəllim.
- ❖ 1968-1969-cu illərdə BDU-nun Ümumi dilçilik kafedrasında baş müəllim.
- ❖ 1970-1980-ci illərdə BDU-nun Ümumi dilçilik kafedrasında dosent.
- ❖ 1980-ci ildən indiyədək BDU-nun Ümumi dilçilik kafedrasında professor.
- ❖ 2017-2019-cu illərdə BDU-nun Ümumi dilçilik kafedrasının müdiri.
- ❖ 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasında professor.

TƏDRİS ETDİYİ FƏNLƏR

- ❖ Dilçiliyə giriş
- ❖ Ümumi dilçilik
- ❖ Dilçilik tarixi
- ❖ Dilçilik nəzəriyyəsi.
- ❖ Müqayisəli-tarixi dilçilik
- ❖ Dilçiliyin tarixi və metodologiyası

TƏDQIQAT SAHƏSİ

- ❖ Dil nəzəriyyəsi
- ❖ Türkologiya
- ❖ Sosiolinqvistika
- ❖ Struktur dilçilik
- ❖ Universalilər dilçiliyi
- ❖ Tipoloji dilçilik
- ❖ Türk xalqları tarixi
- ❖ İngilis dili

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİŒLƏR

- ❖ 1988, Rusiya, Tomskda Beynəlxalq elmi konfrans.
- ❖ 1990, Özbəkistan, Orxon-Yenisey abidələri üzrə Almatıda I Beynəlxalq kollokvium
- ❖ 2000, Türkiyə, Orxon-Yenisey abidələri üzrə İstanbulda II Beynəlxalq kollokvium
- ❖ 2018, Azərbaycan, Bakı. Bəkir Çobanzadənin 125 illik yubileyinə həsr olunmuş “Azərbaycan dili: dünən və bu gün” mövzusunda Beynəlxalq elmi konfrans.

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Kitablar

- ❖ 1979, “Dilçiliyə girişdən tapşırıqlar”
- ❖ 1982, “Orxon-Yenisey abidələri dilində feilin məna növləri” (rus dilində)
- ❖ 1988, “Orxon-Yenisey abidələri dilində feilin tərzləri”
- ❖ 1988, “Dilçilik tarixi”
- ❖ 1992, “Məktəblinin talışca-azərbaycanca lüğəti”
- ❖ 1993, “Dil, şüur, cəmiyyət, tarix”
- ❖ 1993, “Orxon-Yenisey abidələri”
- ❖ 1994, “Talışlar və talış dili”
- ❖ 1995, “Talış dilinin orfoqrafiya lüğəti”
- ❖ 1996, “Talış zivon”
- ❖ 1996, “Uyğurlar”
- ❖ 1997, “Dilçiliyə giriş” kursundan praktikum”
- ❖ 2001, “Qədim türkçə-azərbaycanca lüğət”
- ❖ 2002, “Göytürk dilinin morfolojiyası”
- ❖ 2003, “Ferdinand dö Sössürün dilçilik görüşləri”
- ❖ 2003, “Göytürk dilinin sintaksisi”
- ❖ 2003, “Nəzəri dilçilik”
- ❖ 2003, “Ulu türklər”
- ❖ 2003, “Dilçilik metodları”
- ❖ 2004, “Frankodan sonra İspaniyanın xarici siyasəti” (rus dilində)
- ❖ 2004, “Göytürk dilinin leksikası”
- ❖ 2004, “Göytürk dilinin fonetikasi”
- ❖ 2004, “Vilhelm fon Humboldt ümumi dilçiliyin banisi kimi”
- ❖ 2004, “Linqvistik ölkəşünaslığın əsasları”
- ❖ 2004, “T.Drayzer və onun “Amerika faciəsi” romanı”
- ❖ 2004, “Sosiolinqvistika”
- ❖ 2005, “Struktur dilçilik”
- ❖ 2006, “Qədim türk yazısı abidələrinin dili, I”
- ❖ 2006, “Qədim türk yazısı abidələrinin dili, II”
- ❖ 2006, “Dilçilik tarixi, I”
- ❖ 2006, “Dilçilik tarixi, II”
- ❖ 2006, “S.Vurğunun “Komsomol poeması”nın ilk variantı haqqında”
- ❖ 2006, “Talış zivon”
- ❖ 2006, “Orta məktəbdə tabeli mürəkkəb cümlənin tədrisi”
- ❖ 2007, “Azərbaycan dilçiliyi”
- ❖ 2007, “U.D.Uitni-linqvist” (rus dilində)
- ❖ 2008, “Dilçiliyə giriş” kursundan mühazirə mətnləri”
- ❖ 2008, “Orxon-Yenisey abidələri dilində feilin afinit formaları”
- ❖ 2008, V.fon Humboldtun “Bəşər dilləri quruluşunun müxtəlifliyi və bunun bəşəriyyətin mədəni inkişafına təsiri haqqında” əsərini Azərbaycan dilinə tərcümə etmiş və nəşr etdirmişdir”
- ❖ 2009, “Talış dilinin fonetikasi”
- ❖ 2009, “Qədim türk Orxon-Yenisey yazısı abidələrinin dili. Morfolojiya” (rus dilində)
- ❖ 2009, “Orxon-Yenisey yazısı abidələri dilində feilyaratma” (rus dilində)
- ❖ 2009, “Qədim türk yazısı abidələri, I”
- ❖ 2009, “Qədim türk yazısı abidələri, II”
- ❖ 2010, “Qədim türk yazısı abidələri, III”
- ❖ 2010, “Qədim türk yazısı abidələri, IV”

- ❖ 2010, “Tipoloji dilçilik”
- ❖ 2010, “Göytürk dilində feilin semantikasi”
- ❖ 2011, “Universalilər dilçiliyi”
- ❖ 2016, “Dilin struktur səviyyələri”
- ❖ 2016, “Qədim ərəb dilçiliyi”
- ❖ 2016, “İngilis dilində modal feillər”
- ❖ 2016, “London struktur dilçilik məktəbi”
- ❖ 2016, “Deskriptiv dilçilikdə fonologiya və qrammatika problemləri”
- ❖ 2017, “Müqayisəli-tarixi dilçilik”

Metodik göstəriş və proqramlar

- ❖ 2009, Qədim türk yazısı abidələrinin dili
- ❖ 2009, Türkologiyaya giriş
- ❖ 2010, Dilçilik metodları
- ❖ 2010, Azərbaycan dilçiliyi
- ❖ 2010, Ümumi dilçilik
- ❖ 2010, Dilçilik tarixi
- ❖ 2010, Dil nəzəriyyəsi
- ❖ 2010, Dilçiliyə giriş
- ❖ 2010, Sosiolingvистика
- ❖ 2010, Struktur dilçilik
- ❖ 2010, XX əsr dilçilik məktəbləri
- ❖ 2010, Теория языка
- ❖ 2010, Лингвистические методы
- ❖ 2010, Введение в языкознание
- ❖ 2010, Лингвистические школы XX века
- ❖ 2010, Структурная лингвистика
- ❖ 2010, История языкознания
- ❖ 2010, Общее языкознание
- ❖ 2010, Социолингвистика

ELMI-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI

- ❖ 2014-cü ildə Azərbaycan Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülüb.
- ❖ 2016-cı ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

İCTİMAİ FƏALİYYƏTİ

- ❖ 2006-cı ildən BDU-nun filologiya fakültəsində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür